

Rut

Əlimələk ailisining Moabka berixi

¹ Batur Həkimlar həküm sürgən məzgildə xundak boldiki, zemində aqarqılıq yüz bərdi. Xu wakitta bir adəm ayali wə ikki oqlını elip Yəhuda zeminidiki Bəyt-Ləhəmdin qikip, Moabning səhralırıda bir məzgil turup kelixkə bardi.



² U kixinin ismi Əlimələk, ayalining ismi Naomi, ikki oqlining ismi Mahlon bilən Kilyon idi. Ular Bəyt-Ləhəmdə olturukluk, Əfrat jəmətidin idi. Ular Moabning səhrasıqə kelip xu yerdə olturaklaxtı.

³ Keyin Naomining eri Əlimələk əldi; ayali ikki oqlı bilən қaldı.

⁴ Ular Moab kızliridin əzlirigə hotun aldı. Birining eti Orpah, yənə birining eti Rut idi. Ular xu yerdə on yıldək turdi.

⁵ Mahlon bilən Kilyon hər ikkisi əldi; xuning bilən apisi eri həm oqlulliridin ayrılip yaloquz қaldı.

Naomi bilən Rutning Bəyt-Ləhəmgə kaytip kelixi

1:1 «məzgildə» — ibraniy tilida «künlərdə». **«səhralırıda»** — ibraniy tilida «etizliklirida». Moabtikilər Yəhudiylar oq idi. Bu Əlimələk wə ailisidikilərnin Moabning xəhərlirigə əməs, bəlkı səhrasıqə berixining bir səwəbi bolsa kerək.

6 Xuning bilən ayal ikki kelini bilən կօպս Moabning səhərasidin կայտip kətməkqi boldi; qünki u Pərwərdigarning Өз həlkini yoklap, axlıq bərgənlikni toqrisidiki həwərni Moabning səhərasida turup anglioqanidi.

7 Xuning bilən u ikki kelini bilən billə turoqan yeridin qikip, Yəhuda zeminiqa կայtixka yoloqa qikti.

8 Naomi ikki kelinigə: — hər ikkinglar կայtip өz ananglarning օyigə beringlar. Silərning mərhümlaroqa wə manga mehribanlıq kərsətkinenglardək Pərwərdigarmu silərgə mehribanlıq kərsətkəy!

9 Pərwərdigar silər ikkinglarnı өz eringlarning օyidə aram tapkuzoqay! — dəp, ularnı seyüp կoydi. Ular hərkirəp yioqlrixip

10 uningoqa: — Yak, biz qoқum sening bilən teng өz həlkinqning yenioqa կaytimiz, — deyixti.

11 Lekin Naomi: — Yenip ketinglar, əy կızlirim! Nemixka menin bilən barmaqqisilər? Korsikimda silərgə ər bolouudək oqullar barmu?

12 Yenip ketinglar, əy կızlirim! Qünki mən kerip kətkəqkə, ərgə tegixkə yarimaymən. Dərhəkikətən bugün keqə bir ərlik boluxka, xundakla oqulluk boluxka ümid bar degəndim,

13 ular yigit bolouqə səwr կilip turattinglarmu? Ularnı dəp baxka ərgə təgməy saklap turattinglarmu? Yak, bolmaydu, կızlirim! Qünki Pərwərdigarning կoli manga կarxi bolup meni azablaxdioqini üçün, mən tartidioqan dərd-ələm

silərningkidin tehimu eőir bolidu, — dedi. □

14 Ular yənə hərkirəp yioqlaxti. Orpaň keynanisini səyüp hoxlaxti, lekin Rut uni qing ķuqaklap turuwaldi.

15 Naomi uningoqa: — Mana, kelin singling eż həlkı bilən ilahlırinining yenioqa yenip kətti! Sənmu kelin singlingning kəynidin yenip kətken! — dedi.

16 Lakin Rut jawabən: — Mening sening uningdin ketiximni wə sanga əgixix niyitimdin yenixni ətünmə; qunki sən nəgə barsang mənmu xu yərgə barimən; sən nədə ķonsang mənmu xu yərdə konimən; sening həlkinq meningmu həlkimdur wə sening Hudaying meningmu Hudayimdur.

17 Sən nədə əlsəng mənmu xu yərdə əlimən wə xu yərdə yatımən; əlümdin baxkisi meni səndin ayriwətsə Pərwərdigar meni ursun həm uningdin axurup jazalisun! — dedi. □

18 Naomi uning ezigə əgixip berixka kət'iy niyat kılqinini kərüp, uningoqa yənə eőiz aqmidi.

19 Ikkisi mengip Bəyt-Ləhəmgə yetip kəldi. Xun-

□ **1:13 «Mən tartidioqan dərd-ələm silərningkidin tehimu eőir bolidu»** — gərqə Rut bilən Orpaň hər ikkisi eridin ayrılix azabını tartıqan tul hotunlar bolsimu, Naomining azabi tehimu eőir idi; uning eridin həm ikki oqlıdin ayrılip ķelix azabi bar idi. Uning üstigə, u ikki kelinining ezi dək yakə yurtta tul bolup turux dərdini taritixini halimaytti. Bu səzning yənə ikki tərjimisi bar: «Mən silər üçün (tul қalqanlıq lardın) intayın azablinimən» yaki «Mening dərd-əlimim silərgə bək eőir yüksək bolup қalidu, silər ketürəlməysilər» □ **1:17 «Pərwərdigar meni ursun həm uningdin axurup jazalisun!»** - ibraniy tilida: «... Pərwərdigar mangimu xundak ķilsun wə uningdin axurup ķilsun!»

dak boldiki, ular Bəyt-Ləhəmgə yetip kəlginidə pütkül xəhərdikilər ularnı kərüp zilziligə kəldi. Ayallar bolsa: — Bu rasttinla Nəomimidi? — deyixti.

20 U ularoqa jawabən: — Meni Naomi deməy, bəlki «Mara» dənglər; qünki Həmmigə Kadir manga zərdab yutkuzdi. □

21 Tokkuzum təl əhaləttə bu yərdin qıktım; lekin Pərwərdigar meni կuruk kaytəndi. Pərwərdigar meni əyibləp guwahlıq bərdi, Həmmigə Kadir meni harlıqanıkən, nemixə meni Naomi dəysilər? — dedi. □

22 Xundak kılıp Naomi bilən kelini Moab kizi Rut Moabning səhərasidin kaytip kəldi; ular ikkisi Bəyt-Ləhəmgə yetip kelixi bilən təng arpa ormisi baxlanqanıdi.

2

Rutning Boazning etizida baxaş terixi

1 Naomining eriğə tuqlıqan kelidiqan Boaz isimlik bir adəm bar idi. U Əlimələkning jəmətidin bolup, intayın bay adəm idi. ■

2 Moab kizi Rut Naomiqa: — Mən etizlikə baray, birərkimning nəziridə iltipat tepip, uning

□ **1:20 «Meni Naomi deməy...»** — «Naomi» degənninq mənisi: «yekimlik», «kəngüllük», «huruzluq»; «Mara» bolsa «aqqılıq», «ələmlilik», «zərdablıq» degən mənidə. □ **1:21 «Pərwərdigar meni əyibləp guwahlıq bərdi»** — baxka birhil tərjimiliri: — «Pərwərdigar manga կarxi qıktı» yaki «meni azablidi». Bu səzlər toqrluluk «köxümqə söz»imizdə azraq tohtilimiz. ■ **2:1**
Mat. 1:5

kəynidin mengip arpa baxaklirini tərsəm? — dedi.

U uningoşa: — Baroqin, əy kızım, dedi. □

³ Xuning bilən u qikip etizliklaroşa kelip, u yerdə ormiqilararning kəynidin baxaş tərdi. Bəhtigə yarixa, dəl u kəlgən etizlik Əlimələkning jəməti bolqan Boazning etizlikliri idi.

⁴ Mana, u waqitta Boaz Bəyt-Ləhəmdin qikip kelip, ormiqilar bilən salamlixip: — Pərwərdigar sılər bilən billə bolqay! — dedi.

Ular uningoşa jawabən: — Pərwərdigar sanga bəht-bərikət ata қiloqay! — dedi.

⁵ Boaz ormiqilarning üstigə nazarətkə köyulqan hizmətkaridin: — Bu yax qokan kimning kizi bolidu? — dəp soridi. □

⁶ Ormiqilarning üstigə köyulqan hizmətkar jawab berip: — Bu Naomi bilən billə Moabning səhərasidin kaytip kəlgən Moabiy qokan bolidu.

⁷ U: «Ormiqilarning kəynidin ənqilərning arisidiki qeqilip kətkən baxaklarnı teriwalaymu?» dəp tələp ķildi. Andin u kelip ətigəndin hazırlıqqa ixləwatidu; u pəkət kəpidə bir'az

□ **2:2 «Baxaş terix»** - Təwrat կանոնի boyiqə namrat kixilər wə yakə yurtluqların ormiqilarning arkəsidin qeqilip kətkən baxaklarnı terixigə ruhsət berilixi kerək («Law.» 19:9-10ni kərüng). Gərqə Naomining əzinin bir parqə etizi bar bolsimu (4:3), uningoşa xu pəsildə birnərsə terilməqənidi. Rut muxu iltiması bilən Naomini «baxaş terix» hijalətqılık idin կutkuzidu, əlwəttə. □ **2:5 «Hizmətkaridin»** - ibraniy tilida «yigitidin». **«Bu yax qokan kimning kizi bolidu? »** - Xu qəoşda Rut tehi tul bolqaqka, xuningoşa yarixa alahidə kiyimlirini kiyvatlaşdırıb. 3:3ni wə izahatını kərüng.

dəm aldi, — dedi. □

8 Boaz Rutqa: — Əy kızim, anglawatamsən?! Sən baxaқ tərgili baxxa bir kimning etizlikinqə barmioqin, bu yerdinmu kətmə, mening dedəklirim bilən birgə muxu yerdə turoqin. □

9 Dikkət kılqın, կaysi etizda orma oroqan bolsa, dedəklərgə əgixip baroqin. Mən yigitlərgə: Uningoqə qekilmanglar, dəp tapilap կoydum! Əgər ussap կalsang berip, idixlardin yigitlirim կuduktin tartkan sudin iqkin, — dedi.

10 Rut əzini yərgə etip tizlinip, bexini yərgə təgküzüp təzim kılıp, uningoqə: — Mən bir biganə tursam, nemixka manga xunqə əqəmhorluq kılqıdək nəziringdə xunqılık iltipat tapkanmən? — dedi.

11 Boaz uningoqə jawabən: — Ering əlüp kətkəndin keyin կeynanangoqə kılqanlıringning həmmisi, xundakla sening ata-anangni wə əz wətiningdin կandaq ayrılip, sən burun tonumaydioqan bir həlkning arisiqə kəlgining manga pütünləy ayan boldi;

12 Pərwərdigar kılqiningoqə muwapik sanga yanduroqay, sən կanatlirining tegidə panaq izdigən Israilning Hudasi Pərwərdigar təripidin sanga uning toluk in'ami berilgəy, dedi.

13 Rut jawabən: — Əy hojam, nəziringdə iltipat

□ **2:7 «Kəpidə»** - ibraniy tilida «əydə». Orma məzgildə orniçilar bəlkim etizlikta dəm elixqa wakıtlıq kəpə saloqan bolsa kerək. □ **2:8 «Dedəklirim bilən birgə muxu yerdə turoqin»** - dedəklərning ixi bəlkim arpa paylirini yiçıp ənqə կilix idi. Rut «ularning կexida» ixlisə koprək baxaqlarni terələyti, əlwəttə.

tapkaymən; mən sening dediking boluxķimu yarimisammu, sən manga təsəlli berip, dedikinggə mehribanə sezlerni ķilding, — dedi. □

14 Tamaq waktida Boaz uningoqa: — Keni, buyakka kəlgin, nandin yə, nanni sirkigə tegürgin! — dedi. Rut ormiqilarning yenişa kelip olturdi; Boaz ķomaqtin elip uningoqa tutti. U uningdin toyoluqə yedi wə yənə azrak axurup կoydi.

15 U baxak tərgili կopkanda, Boaz yigitlirigə buyrup: — Uni hətta ənqilərning arisida baxak tərgili կoyunglar, uni həq hijaləttə կaldurmanglar.

16 Hətta həm uning üçün azrak baxaklıarnı ənqilərdin ətəy ayrip, uningoqa tərgili qüxürüp կoyunglar, uni həq əyiblimənglar, dedi.

17 Xundak կilip u kəqkiqə etizlikta baxak tərdi, teriwaloqanlırını sokkanda, təhminən bir əfah arpa qikəti. □

18 Andin u arpisiñi elip, xəhərgə kirdi, keynanisi uning tərgən *arpisini* kərdi; u yənə u yəp toyunoqandan keyin saklap կoyqinini qikirip uningoqa bərdi.

19 Keynanisi uningoqa: — Sən bugün nədə baxak tərding, nədə ixlidinq? Sanga əməhorluq կilojan xu kixigə bəht-bərikət ata կilinəy! — dedi.

U keynanisioqa kimningkidə ix կilojinini eytip: — Mən bugün ixligən etizning igisinin ismi

□ **2:13 «dediking»** - ibraniy tilida «dedək»ni təswirləydiqan ikki söz bar. Rut bu ayəttə bulardın əng təwən orunni kərsitidiqan sözni ixlitip əzini təswirləydu. □ **2:17 «Bir əfah arpa»** - təhminən 15 kilogramqə idi.

Boaz ikən, dedi.

20 Naomi kelinigə: — Tiriklərgimu, əlgənlərgimu mehribanlıq ķılıxtin bax tartmioqan kixi Pərwərdigardin bəht-bərikət kərgəy! — dedi. Andin Naomi uningoqa yənə: — U adəm bizning yekin tuoqkimizdur, u bizni ķutkuzałaydioqan həmjəmətlərdin biridur, — dedi. □

21 Moab kizi Rut yənə: — U manga yənə: «Mening yigitlirim pütün hosulumni yioqip bolouqə ular bilən birgə bolqın» dedi, — dedi.

22 Naomi kelini Rutka: — Əy kizim, birsining sanga yamanlık kılmışlıki üçün baxkisining etizlikioqa barmay, uning dedəkləri bilən billə qılıp ixlisəng yahxidur, dedi. □

23 Xuning bilən arpa wə buqday hosuli yioqilip bolouqə, Rut Boazning dedəkləri bilən yürüp baxaş tərdi. U կeynanisi bilən billə turuwərdi.

□ **2:20 «Bizni ķutkuzałaydioqan həmjəmətlərdin biri»** - (««həmjəmət-nijatkar»imizdin biri» yaki ««həmjəmət-ķutkuzoquq»imizdin biri») — bu ibraniy tilida «goel» debyn söz bilən ipadilini. Bu sözining alahidə mənisi bar. Birsi namratlığın eżini կullukqa setiwətkən bolsa yaki baxşa kiyin əhwaloqa uqrəp mal-mülükini satqan bolsa, Musa pəyoqəmbər tapxuruwaloqan կanunoqa asasən, xu kixinin yekin uruk-tuoqkanlırı, həmjəmətlirinini uni hərlükkə qıkırıp ķutkuzał həkükə bar idi. Demək, u setiwalouqioqa adıl bir bahada pul bərsila, u uning eż կerindixini hər kılıp ķutkuzał həkükə bar idi. Həkükni ixitix həmjəmətinin eż ihtiyarılığı bilən bolatti, əlwəttə. U həkükini ixlətməkqi bolsa, həqkim uni tosalmayıtti. Naomi muxu yerdə: «Bizdin həwər elix məs'uliyiti bolovan yekin tuoqkanlırimizdin biri bar» deməkqi bolidu.

□ **2:22 «Birsining sanga yamanlık kılmışlıki üçün»** - Naomining bu agah sözlerini bizgə «Batur Həkimlər» dəwridiki omumiy əhwalni ayan կilsa kerək.

3

Rutning hamanoşa berip, Boaz bilən körüxüx

¹ Xu künlərdə, կeynanisi Naomi uningoşa: — Өй կizim, һal-əhwalingning yahxi boluxi üçün, sening aram-bəhtingni izdiməymənmu? □

² Sən dedəkliri bilən ixligən Boaz bizgə tuqkən kelidu əməsmu? Mana, bugün ahxam u hamanda arpa soruydu.

³ Əmdi sən yuyunup-tarinip, əzünggə ətirlilik may sürüp, esil kiyimliringni kiyip, hamanoşa qüxkin; lekin u ər kixi yəp-iqip bolmiouqə, əzüngni uningoşa kərsətmigin. □

⁴ U yatkanda uning uhlaydioqan yerini körüwal. Andin sən kirip, ayaq təripini eqip, xu yərdə yetiwalqın. Andin u sanga nemə kılıx kerəklikini eytidu, — dedi.

⁵ Rut uningoşa: — Sən nemə desəng mən xuni қilimən, — dedi.

⁶ U hamanoşa qüxüp, կeynanisi uningoşa tapilioqandək ķildi.

⁷ Boaz yəp-iqip, kənglini hux ķilip qəxning ayioqla berip yatti. Andin Rut xəpə qıqarmay kelip, ayaq təripini eqip, xu yərdə yatti.

⁸ Yerim keqidə Boaz qəqüp, aldiqla engixkəndə, mana bir ayal ayioqla yatatti! □

-
- **3:1 «Sening aram-bəhtingni izdiməymənmu?»** - Naomi uningoşa «aram-bəht» degini Rutni կaytidin өy-oqaklıq կılıxni kərsitudu. □ **3:3 «Əzünggə ətirlilik may sürüp»** - ibraniy tilida «əzüngni məsih ķilip» yaki «əzüngni məsihłəp».
 - **3:8 «Qəqüp, ...»** - baxqa birhil tərjimisi «titrəp ketip, ...». Həqbolmiqanda, Boaz putlirioşa sooluk uruloganda oyqinip kətkən bolsa kerək. **«Engixkəndə»** - baxqa birhil tərjimisi «ərulgəndə»

9 Kim sən?! — dəp soridi u.

Rut jawabən: — Mən hizmətkaring Rut bolimən. Sən mening həmjəmət-nijatkarım bolqıning üqün hizmətkaringning üstigə tonungning etikini yeyip қоюqaysən, — dedi. □

10 U jawabən: — Əy kizim, Pərwərdigardin bəht-bərikət tapkaysən! Sening keyin kərsətkən sadakət-mehribanlıking ilgiri kərsətkiningdinmu artuktur; qunki *seni izdigən* yigitlər, məyli kəmbəşələl bolsun, bay bolsun, ularning kəynidin kətmiding. □

11 I kizim, əmdi қorkmiojin! Deginingning

□ **3:9 «Hizmətkaring»** — okurmənlərning esidə barkı, ibraniy tilida «dedək»ni təswirləydiqan ikki sez bar. Bu ayəttə Rut ornini yüksirək kərsitudiqları sezni ezigə ixlətti (2:13ni wə izahatni kərüng) **«Həmjəmət-nijatkar»** degən uküm toqrluluk 2:20ni wə izahatni kərüng. **«Toningning etikini hizmətkaringning üstigə yepip қоюqaysən»** - Rut eytən «Toningning etikini hizmətkaringning üstigə yepip қоюqaysən» degən ibarə: — «Meni sayəngning astioqa aloqın, meni əmrinqə aloqın» degənni wə ezining Boazning ayali boluxka razi ikənlikini bildüridu. Hudamu Israilni əz kəniti astioqa aloqanlıki toqrluluk xu sezni kılqan — «Əz.» 16:8ni kərüng.

□ **3:10 «Seni izdigən yigitlər»** - Boazning seziga қarioqanda (xübhisizki, u həm tirixqan həm qıraylıq bolqaqça) Rutni birkənqə yigit izdəp kəlgən. Lekin Rut əz məyligə əgixip ularni tallimay, bəlki ornioqa keynanisi Naomioqa yahxi bolsun dəp rəhmətlik erigə **«həmjəmət-nijatkar»** bolqan Boazning panahlığını izdigen. Xuning bilən Boaz Rutning kılqını toqrluluk: «Sening keyin kərsətkən sadakət-mehribanlıking ilgiri kərsətkiningdinmu artuktur» dəydu. Rutning «ilgiri kərsətkən (sadakət-mehribanlılığı)» bolsa keynanisioqa bolqan sadakətlikini, uningoşa həmrəh bolup əz yurtini taxlap Israil-larning arisioqa kəlgənlikini kərsitudu. Boazning «Sən keyin kərsətkən sadakət-mehribanlık» degini bolsa əzini izdigənlikini kərsitudu.

həmmisini orundap berimən; qünki pütkül xəhirimizdiki mətiwərlər seni pəzilətlilik ayal dəp bilidu.□

12 Durus, sanga həmjəmət-nijatkar bolqinim rast; lekin sening məndin yekinrak yənə bir həmjəməting bar.

13 Əmdi keqiqə bu yerdə қaloqin; ətə səhərdə əgər u həmjəmətlik hökükini ixlitip seni elixni halisa, u alsun; lekin həmjəmətlik hökuki boyiqə seni almisa, Pərwərdigarning hayatı bilən kəsəm қılımənki, mən sanga həmjəmətlik ķilip seni alay. Tang atkuqə bu yerdə yetip turqin! — dedi.

14 U uning ayioqida tang atkuqə yetip, kixilər bir-birini tonuqqudək boluxtin burun կopti. Qünki Boaz: — bir ayalning hamanoqa kəlginini heqkim bilmisun, dəp eytqanidi.□

15 U yənə Rutka: — Sən kiygən yepinqini ekip turqin, dedi. U uni ekip turuwidi, Boaz arpidin altə kəməqən kəmləp berip, uning əxnisigə artip koydi. Andin u xəhərgə kirdi. □

16 Rut կeynanisining yenioqa keldi. U: — Əy kizim, sən hazır kim?! — dəp soridi. Xuning bilən u կeynanisioqa u kixinining կiloqanlırinining

□ **3:11 «Pütkül xəhirimizdiki mətiwərlər»** - ibraniy tilida «həlkimning xəhiriñin dərwazisidiki kixilər» — қədimki zamanda «xəhərning dərwazisi» akşakallar wə mətiwərlər ol turidioqan jay idi; xu yerdə sot eqilatti. Xunga Boazning səzining toluk mənisi «Mening xəhirimdiki barlık mətiwərlər seni pəzilətlilik ayal dəp կaraydu». □ **3:14 «Eytqanidi»** - ibraniy tilida «eytqanidi» yaki «oylioqanidi» degən mənə birləsə bilən ipadilinidu. Biz bu yerdə «eytqanidi» dəp tərjimə կildük. □ **3:15 «Altə kəməqən»** - bəlkim «altə əfah», yəni 27-45 kilogramni kərsitixi mumkin.

həmmisini dəp bərdi. □

17 U: — U bu altə kəməqən arpini manga bərdi, qünki u: «keynanangning yenioqla ķuruk ķol kaytip barmioqlın» dedi, — dedi.

18 Naomi: — Əy ķizim, bu ixning ahirining қandak bolidioqlını bilgüqə muxu yərdə təhir ķiloqlın; qünki u adəm bugün muxu ixni pütküzməy aram almayıdu, dedi.

4

Boazning Rutni nikahioqla elixi, həmjəmətnijatkarlıq burqını ada kılıxi

1 Boaz xəhər dərwazisiqla qıkıp, xu yərdə olturdi. Mana, u wakitta Boaz eytən həlikə həmjəmətlik һokukioqla igə kixi keliwatatti. Boaz uningoqla: — Əy buradər, kelip bu yərdə olturoqlın, dewidi, u kelip olturdi. □

2 Andin Boaz xəhərning akşakalliridin on adəmni qakırıp, ularoqimu: — Bu yərdə olturunqlar, dedi. Ular olturoqlanda

3 u həmjəmətlik һokukioqla igə kixigə: — Moabning səhərasidin yenip kəlgən Naomi kerindiximiz Əlimələkkə təwə xu zeminni satmaqqi boluwatidu.

□ **3:16 «Sən hazır kim?»** - Naomining bu soali bilən Rutning hazırlıq salahiyitini soraydu: u: «Həzir sən Boazning ayalı boldungmu-yoq?» degən mənini bildüridu. □ **4:1 «Əy buradər!»** - ibraniy tilida «Əy, palanqi-pokunqi!» deyilidu. Bu adəm bəlkim Rut wə Naomiqla ķarita həmjəmətlik burqını eż üstigə elixni rət ķiloaqqa, u bu bayanda namsız қaloğan bolsa kerək.

4 Xunga mən muxu ixni sanga həwərləndürməkqi idim, xundaqla muxu yerdə olturoqanlarning aldida wə həlkimning akşakallirining aldida «Buni setiwaloqin» deməkqimən. Sən əgər həmjəmətlik hökükiqə asasən alay desəng, aloqin; həmjəmətlik kilmay, almaymən desəng, manga eytkin, mən buni biləy; qünki səndin *awwal* baxkisinin həmjəmətlik höküki bolmayıdu; andin səndin keyin mening hökükum bar, dedi.

U kixi: — Həmjəmətlik kılıp uni alımən, dedi.

5 Boaz uningoqa: — Undakta yerni Naomin ing қolidin aloqan künidə mərhümning mirasiqə uning nami bilən ataloqan birər əwlədi қalduruluxi üçün mərhümning ayali, Moab қızı Rutnimu elixing kerək, — dedi. □

6 Həmjəmət kixi: — Undak bolsa həmjəmətlik hökükumni ixlitip *etizni* alsam bolmioqudək; alsam əz mirasimoqa ziyan yətküzgündəkmən. Həmjəmətlik hökükini sən əzüng ixlitip, yerni

□ **4:5 «Moab қизи Rutnimu elixing kerək»** — «Law.» 25:25-34 wə 47-55gə, wə «Qan.» 25:5-10qa կarang. «Rut» 4:6-12-ayəttiki ixlaroqa қarioqanda, Bəyt-Ləhəmdə «pərzəntsiz қalojan ərinidixining tul hotunini elix» toqrisidiki bəlgilimə bəja kəltürülüwatlaşanda, қoxumqə maddilar қoxulqan bolsa kerək (əslidiki қanun bəlgilimisi boyiqə, birsti pərzəntsiz əlgən bolsa, uning akisi yaki ukisi uning mirasiqə mirashor қaldurux üçün tul hotunini elix kerək idi; Bəyt-Ləhəmdikilər muxu bəlgilimigə aka-ukisidin baxqa barlıq uruq-tuqşanlırinimu əz iqigə alidu, dəp қoxşan ohxaydu). «Yar.» 38:8-10nimu körüng.

setiwalɔjin; mən ixlitəlməymən, dedi. □

7 Kədimki wakıtlarda Israilda həmjəmətlik həkukçıqa yaki almaxturux-tegixix ixiqə mu-nasiwətlik mundak bir rəsim-ķaidə bar idi: — ixni kəsmək üçün bir tərəp əz kəxini selip, ikkingi tərəpkə berətti. Israilda soda-setikni bekitixtə mana muxundak bir usul bar idi. ■

8 Xunga həmjəmət həkukçıqa igə kixi Boazə: — Sən uni alqın, dəp, əz kəxini seliwətti. □

9 Boaz akşakallarоja wə kərpqılıkkə: — Silər bugün menin Əlimələk kə təwə bolqan həmmmini, xundakla Kilyon bilən Mahlonə qəlidin təwə bolqan həmmmini Naomining əloqinimoqa guwahtursilər.

10 Üning üstigə mərhümuning nami ķerindaxliri arisidin wə xəhiring dərwazisidin əqürülməsliki üçün mərhümuning mirasicoqa uning nami bolqan *birər əwlədi* қaldurulsun üçün Mahlonning ayali, Moab kizi Rutni hotunlukça aldım. Silər bugün buningə qəlidin təwə bolqan həmmmini Naomining əloqinimoqa guwahtursilər, dedi. □

□ **4:6 «mən xu həkuknı ixlitəlməymən»** - bu kixi bəlkim: «Əgər Ruttin pərzənt kərsəm, ular menin balılırim hesablanmaydu; əlbuki, ular baxka ayalimdin bolqan pərzəntlirim bilən təng menin mirasimoqa waris boluxi mümkün, xuning bilən əz pərzəntlirim erixidioqan mirasining ülüxi əslidikidin azlap ketidu» dəp oylisa kerək; xunga u «almaymən» degən ķararoqa kəlgən. ■ **4:7** Kan. 25:7

□ **4:8 «Əz kexini seliwətti»** - bu kəxni Boaz elip ketidu. U məzkur soda-setikça ispat bolidu. Kəx bəlkim bir parqə yərning təwəlikigə simwol boluxi mümkün idi («Kan.» 11:24 wə 25:7-10ni kərüng). □ **4:10 «Xəhərning dərwazısı»** - okurmənlərning esidə barki, «xəhərning dərwazısı» kədimki zamanlarda akşakallar wə mətiwərlər olтурidiqan jay idi.



Boaz Rutni өз əmriga ilixi arkılık yerni қayturup setiwalidu

11 Dərwazida turqan həmmə həlk bilən akşakallar: — Biz guwahturmız. Pərwərdigar sening əyünggə kirgən ayalni Israilning jəmətini bərpa kılqan Rahilə bilən Leyah ikkisidək kılqay; sən əzüng Əfratah jəməti iqidə bayaxat bolup, Bəyt-Ləhəmdə nam-izziting ziyadə bolqay; □ ■

12 Pərwərdigar sanga bu yax qokandin tapkuzidioğan nəslinq tüpəylidin sening jəməting Tamar Yəhudaqla tuqup bərgən Pərəzning jəmətidək bolqay! — dedi. ■

□ **4:11 «Rahilə wə Leyah»** - Yakupning ikki ayali bolup, kəp pərzənt kərgən. ■ **4:11** Yar. 29:32-35; 30:1-25; 35:17, 18

■ **4:12** Yar. 38:29; 1Tar. 2:4; Mat. 1:3

Padixah Dawut Boaz bilən Rutning əwlədidi

13 Andin Boaz Rutni əmrigə elip, uningoşa yekinlik ıldı. Pərwərdigar uningoşa xapaət kılıp, u həmilidar bolup bir oşul tuəldi.

14 Kız-ayallar Naomiqa: — Israilning arisida sanga həmjəmət-nijatkar nəslini üzüp köymioqan Pərwərdigarqa təxəkkür-mədhijə kayturulsun! Xu nəslingning nami Israilda izzət-abruyluk boløyay! □

15 U sanga jeningni yengilioquqi həm kəriqiningda seni əzizlioquqi bolidu; qünki seni səyidioqan, sanga yəttə oşuldin əwzəl bolqan kelining uni tuəldi, — dedi.

16 Naomi balini elip, baqriqə basti wə uningoşa bakkuqi ana boldi. □

17 Uningoşa köxna bolqan ayallar «Naomiqa bir bala tuəldi» dəp, uningoşa isim koydi. Ular uningoşa «Obəd» dəp at koydi. U Yəssəning atisi boldi, Yəssə Dawutning atisi boldi. □

Dawut padixah, yəni Dawut pəyəqəmbərning nəsəbnamisi

18 Pərəzning nəsəbnamisi təwəndikidəktur: — Pərəzdin Həzron tərəldi, ■

19 Həzrondin Ram tərəldi, Ramdin Amminadab tərəldi,

□ **4:14 «həmjəmət-nijatkar»** - xu «həmjəmət-nijatkar» bolsa tuqulqan bala əzidur. 15-ayətni kerüng. □ **4:16 «bakkuqi ana»** — bəlkim ənanın jəhəttin balining atak anisi bolqanlığını körsitixi mumkin. □ **4:17 «Obəd»** — «kul», «hizmətkar» degən mənidə. **«Dawut»** — Dawut padixah, Dawut pəyəqəmbər.
■ **4:18** 1Tar. 2:5; Mat. 1:3

20 Amminadabtin Nahxon tərəldi, Nahxondin Salmon tərəldi,
21 Salmondin Boaz tərəldi, Boazdin Obəd tərəldi,
22 Obədtin Yəssə tərəldi wə Yəssədin Dawut tərəldi.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5